

# Bütün zamanların poeziyası



Hüseyin Arif poeziyası konkret bir dövrün poeziyası deyil, bütün zamanların poeziyasıdır. Bunu şair özü do yaxşı bilirdi və deyirdi: "Ey Hüseyin Arif, de həqiqəti. Sən dədi zamanın sözü-söhbəti".

2024-cü il dekabrın 27-də Azərbaycan Yazarıclar Birliyinin Natovan klubundada Azərbaycanın Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyin Arifin 100 illik yubileyinə həsr olunmuş tödər keçirilmişdir. Tədbiri AYB-nin katibi İlqar Fəhmi açıq elan etmiş, təyyarə qazasında həlak olanların xatirəsi bir daqıqəlik sükütlə yad edilmiş, daha sonra söz AYB-nin sədri Anara verilmişdir. Sədr qeyd etmişdir ki, yubiley ili ərzində şairlə bağlı müxtəlif tədbirlər reallaşmışdır. Ağstafada keçirilmiş təntənəli yubiley tədbiri, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bu yaxınlarda baş tutmuş, şairin sözlərinə bəstələnmiş mahnilərin yer aldığı ədəbi-musiqili tödər də bu qobildəndir. H.Arif sədri ailədə də çox sevirdilər. Anam onun vaxtsız vəfat etmiş oğlu Arifə şeir həsr etmişdi. Şair bunu həmişə minnətdarlıq hissiyle qeyd edirdi.

Tədbirdə aparıcılıq edən AYB Qazax bölməsinin sədri Barat Vüsal silsilə tödbirlərə görə AYB sədrinə təşəkkürünü bildirməkla yanaşı qeyd etmişdir ki, siyasi aləmdə də, ədəbi aləmdə də xalqımızın başı həmişə ucalardadır. Bu noylə bağlıdır! Bu sualı əziz şairimiz daha yaxşı cavablandırılmışdır: "Başımız na qədər yüksəklərə, Kükümüz qədər dərinlərədir."

Tənqidçilərdən "Hüseyin Arif ekosofiyası" adlı monoqrafiya yazış çap etdirmiş Rüstəm Kamal şairi "yol şairi" kimi qiyətləndirmiştir.

Vaqif Yusifli xatırlatmışdır ki, biz nosil H.Arif "Mən sülhə səs verirəm" şeiri və mahnişiyə sevdik və tanıdış. Bu gün həmin fikir öz aktuallığını qoruyub saxlamaqdadır. Bu da onu göstərir ki, əsl müasir poeziya bütün zamanların poeziyasıdır.

Əməkçilərin bu fikirləriyle razılışan Əsəd Cahangir də H.Arif poeziyasının dilindən, lirizmindən ayrıca söhbət aqmağa həmişə ehtiyac olduğunu vurgulmuş, qeyd etmişdir ki, şairin əsərlərini oxuduqca hiss edirsin ki, o, nadən yazıbsa, şair kimi yazır. Təbiətdən də, məhəbbətdən də yazmaq haqqını qazanıb. Məhz belə şairlər deməyə haqlıdır ki:

*"Kim deyir, şeirin meydani dardır.  
Sonu görülməyən hər ilk bahardır!  
Neçə ki, həyat var, şeir də vardır.  
Yaşamaq həvəsi şeir deyilmi?"*

H.Arifin sazımıza yeni nəfəs verilməsində də böyük xidmətləri hörmətlə yada salınmışdır.

Tədbirdə Hüseyinsevənlərdən Ramiz Göyüşov, Qafar Sarıvəlli, şairlərdən Mustafa Rasimoğlu, Saqif Qaratorpaq, Rəfaib İncayurd, Fəxreddin Teyyub, Mahmud Vəli, Xaqani Qayıblı, Aləmzor Sadıqqızı H.Arif poeziyası haqqında öz fikirlərini söyləmiş, xatirələrini danişmiş, ona hər etdikləri şeirlərini oxumuşlar.

Xalq şairinin novəsi Tural Rohmanzadə sonda ölkə və AYB rəhbərliyinə, tödər iştirakçılarına öz minnətdarlığını bildirmişdir.

## AYB Qazax bölməsi

